



Grn DEMOKRATYA kimlrin midin qalb

.BMT Ba Assambleyasnda Qdsi bal ssverm keirildi

Arannews:islamazrei.com-istinadn xbr-Keiriln ssverm zaman AB Prezidenti Donald Trampn Qdsn statusu il bal qrar lv edildi. Ssvermd BMT zv olan 192 lkdn qtnamnin lehin 128, leyhin 9 lk ss verdi, 35 lk bitrf qald, 21 lk is ssvermd itirak etmdi. Bu ssvermnin nticsi .onu gstrdi ki, Trampn qrar beynlxalq birlik trfindn qbul edilmir

Qtnamnin leyhin ss vernlr AB, srael, Qvatemala, Honduras, Maral Adalar, Mikroneziya, Nauru, Palau v Toqo oldu. 35 dvlt, o cmldn exiya, Argentina, Avstralaliya, Latviya, Pola, .Xorvatiya is bitrf qald

Grcstan, Ukrayna, Moldova, Monqolustan, Trkmnistan, Mrkzi Afrika Respublikas da daxil .olmaqla 21 lk ssvermd itirak etmyib

Bir dvlt ki, adi bir hd nticsind z il eyni mvqed olan Flstinin razilrinin ialna gz yumur, onda ?hans haqla Krmdan, Abxaziyan, Osetiyadan, Dnestryan razilrdn danr Snd sasn, mqdds Qds hrinin statusu, demografik trkibi v xarakterinin dyidirilmsini nzrd .tutan istniln qrar v addmlar hquqi qvvy malik deyil v lv edilmlidir

Qeyd etmk yerin drdi ki, BMT btn tarixi rzind 10 df fvqlad toplant keirib. Hmin toplantlar :bunlardr

; (Yaxn rq (1958 v 1967 -

; (Macarstan (1956 -

; (Svey bhran (1956 -

; (fjanstan (1980 -

; (Flstin (1980 v 1982 -

; (Namibi (1981 -

; (al edilmi rb razilri (1982 -

.(rqi Qds v ial edilmi Flstin razilrind sraelin qeyri-qanuni hrktli (1997 -

1997-ci ild balayan bu sonuncu fvqlad iclas hl d rsmi olaraq baa atmayb. Assambleya onun iini mvqqti olaraq dayandrb v zv dvltlin istyi il Assambleya sdrin onun iinin brpas .slahiyeti verilib

O vaxtdan ial olunmu Flstin razilrind sraelin qanunsuz hrktli il laqdar dflrl - 1998, 1999, .2000, 2001, 2002, 2003, 2004 v 2006-ci illrd toplant keirilib

Bu ssverm prosesind diqqt edils iki sas mqam var. Birinci mqam AB prezidenti Donald Trampn ssvermdn ncki hdsi, ikinci mqam is leyhin v bitr ssi vernlr, o cmldn ssvermd .itirak etmyn lklrl baldr

Tramp ssvermdn bir gn nc BMT-nin Ba Assambleyasnda mzakir edilck Qdsi statusu il bal msly mnasibtd Amerikann mvqeyini dstklmyn lklri maliyy yardmnn ksilcyi il hdlyrk, "onlar bizdn milyonlarla, htta milyardlarla dollar vsait alr, sonra is leyhimiz ss verirlr. ladr, qoy ss versinlr " biz bunu nzr alb xeyli pula qnat edrik. Bu bizi narahat etmir", - dey .bildirmidi

Diqqt yetirdinizs, bu, hd tonudur. Hdlyn is zn demokratiyann beiyi adlandran, zn .demokratiyann mdafiisi kimi qlm vern bir lknin basdr

Bs harda qald azadlg, demokratiya? Mgr ssverm azad deyil, hr ks v ya hr lk z seimini ed

bilmz? Tramp trfdn baxanda yqin ki, bu mmkn deyil. Siyahya baxanda da slind leyhin ss vern lkrlrin barmaq iarsi il oturub durduu grnr. El bitrflr v ssvermd itirak etmynlrin ksriyyti d bu qbildndir: Toqo, Nauru, Palau, Benin, Butan, Kiribati, Tonqa, Timor, Samoa, Kenya v .sair

Bu siyahn uzatmaq da olar, amma hmiyytsizdir. nki szgedn lkrlrdki yaay sviyysin diqqet yetirdikd, bunu aydn grmk olar. Amma i orasndadr ki, mhz lalts olduqlar lk, yni AB onlarn yaay sviyysinin yksldilmsind maraql deyil. AB-n onlara ayrd maliyy is, hans ki, Tramp .vermocyi il hdlyir, xalqn rifah n deyil, buyruq qulu olan dvlt basnn cibi ndr

Bu da hams deyil. Qtnamey ss vernlrin siyahsnda da maraql adlar var. Ola bilsin kims dnsn ki, ssvermd itirak etmyiblr, mvqe gstrmyiblr. Amma siyahya baxanda hmin lkrlrin hans drcd mstqil olduqlar aydn grnr. Bu lkrlrdn biri 1991-ci ildn Dneestr aynn rqdkri razilrind qondarma Dnestryan Moldova Respublikas qurulmu Moldovadr. Digri Abxaziya v Osetiya kimi problemleri olan qonumuz Grcstandr. Biri is Krm boyda razisi Rusiya trfindn ilhaq .edilmi Ukraynadr

Bu o demkdirmi ki, Moldova, Grcstan v Ukrayna razilrinin ial il razdrilar? Ax qtnamey Qdsn ial pislnilir. Bs harada qald mstqil, demokratik dvlt iddialar? Bir dvlt ki, adi bir hd nticsind z il eyni mvqed olan Flstinin razilrinin ialna gz yumur, onda hans haqla Krmdan, Abxaziyan, Osetiyadan, Dnestryan razilrdn danr? Sadc bir hd hr eyi hll etdi. Bu hm d bir daha onu gstrdi ki, AB BMT qrarlarn saymayacaq drcd hegemondur. gr saysayd, BMT qrarndn ksin olaraq raq ial etmzdi, gr saysayd, drhal Qdsl bal qrar lv edilrdi. srail d saymr. gr saysayd - 10 fvqlad toplantdan 3- onun barsind keirilib v sonuncusu hl d baa atmayb - tlb olunanlar yerin yetirrdi. He Ermnistan da saymr. gr saysayd, BMT trfindn Qaraba bard .qbul edilmi 4 qtnamey yerin yetirrdi

Grnn budur ki, BMT-ni mumiyyl he ks saymr. BMT sadc olaraq kiik lkrlrdn xrac alb, byklri .yedirtmk n faliyyt gstrir

Sonuncu mqam is mumilikd ssvermd itirak etmyn, leyhin ss vern v bitrf qalanlarla baldr. Bu 3 siyahda olan 65 dvltin irisind 4-5 sanball dvlt var, qalanlarndn 90 faizinin he xritd yerini biln yoxdur. AB hmin siyahya baxsa, kimlrin midin qaldn yax gr bilr. Amma grnr .baxmaq istmir. gr baxsayd utandndan ziyaft tkil etmzdi

B-n BMT-dki daimi nmayndsi Nikki Heyle bildirib ki, AB BMT Ba Assambleyasnda Qdsn srailin paytaxt kimi tannmams haqqnda qtnamey layihisinin leyhin ss vern, bitrf qalan v ssvermd itirak etmyn dvltlrin nmayndlrin xsusi ziyaft verck. O, hmin dvltlrin BMT-dki tmsilirlrin gndrdiyi mktubda tkil olunacaq tdbiri "AB-la dostluqlarna gr tkkr" .ziyaftiadlandrb. Ziyaft 2018-ci il yanvar 3-d verilck

Mhz bu dvt v ziyaftin ad yuxarda dedikrimi tsdiq edir: AB-n hdsindn qorxanlar leyhin ss .verdi, bitrf qald v ssvermd itirak etmdi